

Petrus «2»

*«Rosul Petrus yazoqan ikkinqi məktup» ••••
Salam*

¹ Əysa Məsihning կuli wə rosuli bolqan mənki Simeon Petrustin Hudayimiz wə Kutkuzoquqımız Əysa Məsihning həkkaniyiliyi arkilik biz bilən ohxax կimmətlik bir etikadka tuyəssər kılınoqanlarqa salam! □

² Silər Hudani wə Rəbbimiz Əysani qongkur tonuqanseri, mehîr-xəpkət wə hatırjəmlik silərgə həssiləp axkay! ■

Nijatta əsüx

³ Bu *duayimning* asasi — biz bizni Əzining xan-xəripi wə esil pəzilitining təsiri arkilik Qakiroquqını qongkur tonuqanlığımız üçün, Uning ilahiy küq-kudriti həyatımızqa wə iħlasmənliktə mengiximizqa kerəklik bolqan həmmmini ata կildi. □

□ **1:1 «Əysa Məsihning կuli wə rosuli bolqan mənki Simeon Petrus»** — «Simeon» baxqa yərlərdə «Simon» deyilidü. **«Hudayimiz wə Kutkuzoquqımız Əysa Məsih»** — bu ibardin enikki, Əysa (təbiitidə) həm Huda həm Kutkuzoquqidur. **«biz bilən ohxax կimmətlik bir etikadka tuyəssər kılınoqanlarqa salam!»** — «ohxax կimmətlik bir etikadka tuyəssər kılınoqan» degən muxu ibardin enik kərüniduki, həkikiyi etikad Hudanıng Əzidin kelidü. ■ **1:2 Yh. 17:3; Rim. 1:7; 1Pet. 1:2; Yəh. 2.** □ **1:3 «Əzining xan-xəripi wə esil pəzilitining təsiri arkilik bizni qakiroquqi»** — muxu zat Rəb Əysa Məsih, əlwəttə.

4 U muxu pəzilətliri arkılık bizgə kımmətlik, əng uluq wədilərni bərdi, bular bilən silər bu dunyadiki həwayı-həwəslərdin bolğan iplaslıktın kutulup, Hudalıq təbiətkə ortak nesip bolalaysılər.■

5 Dəl muxu səwəbtin, silər pütün küqünglər bilən etikədinglərə esil pəzilətni, esil pəzilitinglərə bilimni.□

6 bilimlərlərə təmkinlikni, təmkinliklərə qidamlıqni, qidamlıqinglərə ihlasmənlikni,

7 ihlasmənliklərə kərindaxlıq mehribanlıqni, kərindaxlıq mehribanlıqinglərə mehîr-muğəbbətni kərsitixni қoxuxka intilinglar.

8 Qünki bu hususiyətlər silərdə bar bolsa, xundakla exip beriwatqan bolsa, bular silərni Rəbbimiz Əysə Məsihni qongkur tonuxka *intilixtə ix-əməlsiz wə mewisiz* qaldurmayıdu.■

9 Əmmə əgər birsidə bular kəm bolsa, u kor adəmdur — u burnining uqinila kərələydiqan, ilgiriki gunahlıridin pak ķilinoqinini untuqan bolidu.■

10 Xuning üçün, i kərindaxlar, silər *Huda təripidin* qakırıloqlanlıqinglərni, xundakla tallanloqlanlıqinglərni jəzmləxtürükə intilinglar. Xundak ķilsanglar, həqqaqan teyilip

■ **1:4** Yəx. 56:5; Yh. 1:12; Rim. 8:15; Gal. 3:26.

□ **1:5** «**Dəl muxu səwəbtin, silər pütün küqünglər bilən etikədinglərə esil pəzilətni, esil pəzilitinglərə bilimni,... (қoxuxka intilinglar)**» — «bilim» muxu yerdə Hudaning yoli toqrluluq bilim, əlwəttə. ■ **1:8** Tit. 3:14. ■ **1:9** Yəx. 59:10; Zəf. 1:17.

kətməysilər. □

11 Xundak bolqanda Rəbbimiz wə Kütküzəqimiz Əysa Məsihning mənggülük padixahlıqidimu kızoqın қarxi elinisilər. □

12 Xunga, gərqə silər bu ixlarnı bilgən bolsanglarmu, xundakla bizgə igə қiliñolan həkikəttə mustəhkəmləngən bolsanglarmu, mən yənilə hərdaim bu ixlarnı esinglarqa salmakqımən.

13 Dərwəkə, mən muxu qedirimda bolsamla, bularnı səminglarqa selip, silərni oyqitip turuxni layik kərimən. □ ■

14 Qünki Rəbbimiz Əysa Məsihning burun manga ayan kılqinidək, menin bu qedirim pat arida uqamdin seliwetilidiqanlığını biliп

□ **1:10 «Xuning üçün, i ķerindaxlar, silər Huda təripidin qakırılıqlıqları, xundakla tallaqlıqlıqları jəzmləxtürükə intilinglar. Xundak kilsanglar, heqqaqan teyilip kətməysilər»** — «teyilip kətməysilər» degən ibarini bəzilər bu ibarə nijattin məhrum bolux degən mənini bildüridü, dəp ķaraydu. Bizningqə u gunaň sadir ķilixni kərsitudu dəp ķaraymiz (məsilən, «Yak.» 3:2ni kərung, ohxax söz xu ayəttə ixlitildi).

□ **1:11 «Rəbbimiz wə Kütküzəqimiz Əysa Məsihning mənggülük padixahlıqidimu kızoqın қarxi elinisilər»** — «kızoqın қarxi elinisilər» degənlik grek tilida «kirix yoluñlar kəngriqilik bilən sizlərgə təminlinidü» degən ibarə bilən ipadilinidü.

□ **1:13 «mən muxu qedirimda bolsamla...»** — «qedirim» — Petrusning eż tenini kərsitudu, əlwette. Lekin u muxu söz bilən hərbir etikadqining tenini Israillar qəl-bayawanda Hudaning əmri bilən yasiqan «ibadət qediri»qa ohxitidu. Hudaning Əz xan-xəripi bu «addiy qedir»da makanlaxturulqan wə xuningdək hazır hərbir etikadqining tenidə məwjuttur («Yuh.» 1:14, 2:12, «1Kor.» 3:9 wə 16, 6:19ni kərung). ■ **1:13** 2Pet. 3:1.

turuptimən. □ ■

15 Bərhək, mən silərning bu ixlarnı mən bu dunyadın kətkinimdin keyinmu hərwakıt esinglarqa kəltürüxüngər üçün küqümning bariqə intilimən. □

Huda pəyoqəmbərlərgə ata ķilojan ixənqlik kalam-bexarətlər

16 Qünki biz silərgə Rəbbimiz Əysa Məsihning küq-ķudriti wə hazır boluxını ukturoqinimizda hərgizmu hıyiligərliktin oydurup qikilojan riwayətlərgə əgəxmiduk, bəlki biz Uning həywətlik xan-xəhritigə əz kezimiz bilən

□ **1:14 «Qünki Rəbbimiz Əysa Məsihning burun manga ayan ķiloqidək, menin bu qedirin pat arida uqamdin seliwetiliqənlilikini bilip turuptimən»** — «Yuh.» 21:18-19ni kərung. ■ **1:14** Yh. 21:18,19; 2Tim. 4:6. □ **1:15 «mən bu dunyadın kətkinimdin keyinmu»** — «bu dunyadın ketix»: — bu ibarə grek tilida «əksodos» degən səz («Misirdin qikix» bilən munasiwətlik) bilən ipadilinidu («Luqa» 9:31ni kərung). **«Bərhək, mən silərning bu ixlarnı mən bu dunyadın kətkinimdin keyinmu hərwakıt esinglarqa kəltürüxüngər üçün küqümning bariqə intilimən»** — «bu ixlər» bolsa: (1) muxu ikkinçi hətning məzmunini; (2) «Yuh.» 21-babta hatiriləngən ixlarnı (Məsihning Petrusning dunyadın ketix yoli toopruluq bexarətliri)ni kərsətsə kerək. Biz birinqi qüxənqigə mayilmiz.

guwaħqimiz. □ ■

17 Qünki U mukəddəs taqdə Huda'Atidin xanxəhrət wə uluqlukka erixkəndə, axu uluq xanxərəplik yərdin: «Bu Mening səyümlük Oqlum, Mən Uningdin hursənmən» degən xundak zor bir awaz Uningoja yətküzülüp anglandı. □ ■

18 Muqəddəs taqdə biz Uningoja həmrah bolup billə turoğan boloraqka, ərxtin bu awaz anglanoqinida bizmu əz ķulikimiz bilən uni an-

□ **1:16 «biz silərgə ... ukturoqinimizda ... biz Uning həywətlik xan-xəhritigə ez kezimiz bilən guwaħqimiz»** — bu ayəttiki «biz» degən söz Petrusning əzini wə Yuhanna, Yakup ķatarlıq rosullarnı kərsitudu. **«Əysə Məsihning küç-kudriti wə ɣazir boluxi (yaki «ķaytip kelixi»)** — («ɣazir boluxi» grek tilida «parusiya») degən sözlər birinqidin muxu yərdə, xübhisizki, Məsihning ularning kəz aldida əzgirip, xan-xəripi iqidə kərungənlikini kərsitudu («Matta» 17-bab, «Markus» 9-bab, «Luğa» 9-babni kərung). İkkinqidin, bu sözlər yənə Injilda adəttə Məsihning ķaytip kelixini kərsitudu; qünki U ķaytip kəlgəndə Uning xan-xəripi həkikətən ayan bolidu. Xuning bilən muxu yərdə Uning dunyaqoja ķaytip kelixinim kərsitudu. **«...bəlki biz Uning həywətlik xan-xəhritigə ez kezimiz bilən guwaħqimiz»** — «Uning» grek tilida «Axuning» bilən ipadilinidu. Muxu yərdə «Axuning» degən söz Petrusning Məsihkə boloğan qongkur hərmitini wə yekin munasiwitini bildüridu. ■ **1:16** Mat. 17:1; Yh. 1:14; 1Kor. 1:17; 2:1, 4; 4:20; 1Yuha. 1:1. □ **1:17 «Qünki U mukəddəs taqdə Huda'Atidin xan-xəhrət wə uluqlukka erixkəndə, axu uluq xan-xərəplik yərdin: «Bu Mening səyümlük Oqlum, Mən Uningdin hursənmən» degən xundak zor bir awaz Uningoja yətküzülüp anglandi»** — «axu uluq xan-xərəplik yər» bolsa asman, ərxtur. ■ **1:17** Mat. 3:17; 17:5; Mar. 1:11; 9:7; Luğa 3:22; 9:35; Kol. 1:13.

gliduk. □

19 Uning üstigə həmmimizdə pəyəqəmbərlər yətküzgən tolimu ixənqlik bexarətlik səz-kalam bardur; silər tang süzülgüqə, tang yultuzi ķelbinglarni toluk yorutkuqə bu səz-kalamoqa կulaq salsanglar, yahxi կilojan bolisilər (bu səz-kalam huddi կarangoquda qaknap turidiqan qiraqlı ohxaxtur). □ ■

20 Xuni həmmidin muhim dəp bilixinglar kerəkki, mukəddəs yazmilardiki һeqkaysi

□ **1:18 «Mukəddəs taođa biz uningoja həmrah bolup billə turoqan bolqaqka, ərxtin bu awaz anglanoqında bizmu eż kuliķimiz bilən uni angliduk»** — «Matta» 17-bab, «Markus» 9-bab, «Luka» 9-babni kərung. □ **1:19 «Uning üstigə həmmimizdə pəyəqəmbərlər yətküzgən tolimu ixənqlik bexarətlik səz-kalam bardur»** — baxka birhil tərjimisi: «uning üstigə həmmimizdə buningdin **tehimu** ixənqlik bexarətlik səz-kalam (pəyəqəmbərlər yətküzgən səz-kalam) bardur». Petrus bu yerdə: «Pəyəqəmbərlərning səzləri hətta mening guwahlıqimdinmu ixənqliktür (qünki Məsih toqruluk bexarət bərgüqilər, xundakla ularning bərgən bexarətləri nahayiti kəp; bexarətlərning kəp kismi allikaqan kəz aldimizdə əməlgə axuruloqan, degəndək); bu uluət səzlər həmmimizdə bar» deməkqi bolsa kerək. **«silər tang süzülgüqə, tang yultuzi կelbinglarni toluk yorutkuqə bu səz-kalamoqa կulaq salsanglar, yahxi կilojan bolisilər (bu səz-kalam huddi կarangoquda qaknap turidiqan qiraqlı ohxaxtur)»** — «tang süzülgüqə» — Əysə Məsihning käytip kelixiqiqli. «Tang yultuzi կelbinglarni toluk yorutkuqə» — «tang yultuzi», xübhəsizki, Əysə Məsihning Əzidur («Qəl.» 24:17ni kərung). Bu səzlərgə կarioqanda, tang yultuzi tang etixtin səl burun ayan bolqandək, Əysə Məsih käytip kelixtin awwal etikadqılarning կelbidə birhil oyoqanqan sezim, uning kelixiqə baolanoqan alahidə birhil küqlük arzu-təxna pəyda boluxi mumkin («1Tes.» 5:6-10ni kərung). ■ **1:19 2Kor. 4:6; Wəh. 22:16.**

wəhiy pəyələmbərlərning əz qüxənqisi boyiqə yətküzülgən əməs. □

21 Qünki həqkandak wəhiy-bexarət insanlarning iradisidin kəlgən əməs, u bəlki Hudanıng mukəddəs adəmliri Mukəddəs Roh təripidin yetəklinip, Uning türkisi bilən eytən səzkalamdu. □ ■

2

*Sahta pəyələmbərlər wə sahta təlim
bərgüqilər*

1 Lekin burun həlk iqidə sahta pəyələmbərlər qıkkən, xuningdək aranglardimu sahta təlim

□ **1:20 «... mukəddəs yazmilardiki həqkaysi wəhiy pəyələmbərlərning əz qüxənqisi boyiqə yətküzülgən əməs»** — yaki «mukəddəs yazmilardiki həqkaysi wəhiy pəyələmbərlərning əzliyi oylap qıkkən əməs». Bu ayətning yənə üq hil tərjimə-qüxənqsi bar: — (1) adəmlərning halıqanqə wəhiylərgə xəhsiy təbir berixigə bolmayıdu; (2) bexarət-wəhiylərgə ayrim xərəqə berixkə bolmayıdu (yəni, baxka bexarət-wəhiylər bilən birləxtürüp qüxiniximiz kerak); (3) pəyələmbərlər bərgən bexarət-wəhiylərni qüxəndürük pəyələmbərlərning əzilə has bolmayıdu (qünki ular bəzidə ezi eytən səzlərini qüxənməydi — «1Pet.» 1:10-12ni kərung). Bu pikirlərning həmmisini (bolupmu 2-pikirni) durus dəp կարսակmu, bizningqə, bizning tərjimimiz keyinkı 21-ayətkə əng mas keliidu. □ **1:21 «Qünki həqkandak wəhiy-bexarət insanlarning iradisidin kəlgən əməs, u bəlki Hudanıng mukəddəs adəmliri Mukəddəs Roh təripidin yetəklinip, Uning türkisi bilən eytən səz-kalamdur»** — «Mukəddəs Roh təripidin yetəklinip, uning türkisi bilən» grek tilida «Mukəddəs Roh təripidin yətkiliyi bilən» degən səz bilən ipadilinidu. ■ **1:21 2Tim. 3:16.**

bərgüqilər məydanoğa qikidu. Ular sokunup kirip, əhalikətkə elip baridiqan bid'ət təlimlərni aranglaroqa astirtin kirgüzüp, hətta əzlinini hər kılıxka setiwalıqan igisidinmu tenip, buning bilən eż bexioqa tezla əhalikət qüxüridu. □ ■

2 Nuroqun kixilər ularning xərməndilikigə əgixip ketidu, xuningdək ularning səwəbidin həqiqət yoli əhəkarətkə uqraydu.

3 Ular aqkəzlükidin oydurma sezlər bilən silərni satidiqan meli kılıdu. Əmdi ularning bexioqa heli burunla bekitilgən jaza bikar olturmaydu, ularning əhalikitini bolsa uhlap yatmaydu. ■

4 Qünki Huda gunah sadir kılıqan pərixtılərni ayap olturmay, bəlkı ularni təhtisaraning əhangioqa taxlap, sorakka tartkuqə zulmətlik əharangoqluluktiki zənjirlər bilən solap əhəkarətkə uqraydu. □ ■

□ **2:1 «Lekin burun həlk iqidə sahta pəyəqəmbərlər qikikan, xuningdək aranglardimu sahta təlim bərgüqilər məydanoşa qikidu»** — «həlk» bolsa Israil həlkisi. ■ **2:1** Kan. 13:2; Mat. 24:11; Ros. 20:29; 1Tim. 4:1; 2Tim. 3:1. ■ **2:3** Yəh.

4. □ 2:4 «Qünki Huda gunah sadir kılıqan pərixtılərni ayap olturmay, bəlkı ularni təhtisaraning əhangioqa taxlap, , sorakka tartkuqə zulmətlik əharangoqluluktiki zənjirlər bilən solap əhəkarətkə uqraydu...» — «təhtisaraning əhangi» grek tilida «tartarus» degən səz bilən ipadilinidu. Bu jay təhtisaradin ayrim turidu; əhəkarətkə uqraydu, bu yər muxundak gunah sadir kılıqan pərixtılərgə alahiyətən təyyarlanıqan. «Zulmətlik əharangoqluluktiki zənjirlər» — yaki «zulmətlik əharangoqluluktiki əngkürlərdə». Muxu ayəttə bayan kiliqan pərixtılər əslİ Xəytan bilən billə Hudaqə isyan kətürgənlərni əməs, bəlkı Nuh pəyəqəmbərning dəwridə gunah kılıqan pərixtılərni kərsitudu. «Yar.» 6:1-5 wə izahatlar, «Yəh.» 6-7-ayətlərni wə izahatlarını kərüng. ■ **2:4** Yəh. 6; Wəh. 20:3.

5 xundakla kədimki dunyadikilərnimu ayap koymay, hudasizlikça berilgən dunyani topan bilən ələrk kılıp, pəkət həkkaniyilikça dəwət kılouqı Nuhni baxka yəttisi bilən saklap қaloqan yərdə —□ ■

6 həmdə keyin Sodom wə Gomorra xəhərlirini keyinki dəwrlərdiki hudasizlikça berilgənlərgə ibrət bolsun dəp bekitip, bexioqa külpətlik jazani qüxürüp kül kılōqan. ■

7 xuning bilən birgə muxu əhlaksızlarning buzukqılıklıridin yirginip azablanqan, həkkaniy bolqan Lutni ular arisidin kutulduroqan yərdə —■

8 (ənə xundak kixilərning iqidə yaxioqan həkkaniy Lutning həkkaniy kəlbi hər künü anglioqan wə kərgən itaətsizliklər tüpəylidin azablinatti) ■

9 əmdi xuni kərüwalalaymizki, Rəb ihlasmənlərni duq kəlgən sinaklıardin қandak kutkuzuxni wə xuningdək həkkaniysızlarni sorak künigiqə jazalinixka saklap қoyuxni bildi. ■

10 Bularning arisidiki əz ətlirigə əgixip pasik həwəslərgə berilgən, xundakla hökük igilirigə səl қarioqanlarning jazasi tehimu xundak bolidu. Muxundak kixilər əli qong, mənmənqilərdur,

- **2:5 «pəkət həkkaniyilikça dəwət kılouqı Nuhni baxka yəttisi bilən saklap қaloqan yərdə...»** — grek tilida «pəkət həkkaniyilikça dəwət kılouqı səkkizinqi kixi Nuhni saklap қaloqan yərdə ...» degən səzlər bilən ipadilinidu. ■ **2:5** Yar. 7:23; 1Pet. 3:19. ■ **2:6** Yar. 19:24; Kan. 29:22; Yəx. 13:19; Yər. 50:40; Əz. 16:49; Həox. 11:8; Am. 4:11; Yəh. 7. ■ **2:7** Yar. 19:7, 8. ■ **2:8** Zəb. 119:158. ■ **2:9** 1Kor. 10:13.

ular «rohiy uluqlar»qa haqarət kilixtin heq korkmaydiqanlardur. □

11 Hətta ulardin küq-kudrəttə üstün turidiqan pərixtilermu Pərwərdigarning aldida bu «uluqlar»ni haqarət bilən ərz kilmaydu. □

12 Əmma bular huddi owlınip boozuzlinix üçün tuqulqan yawayi əkilsiz haywanlardək kelip, əzliri qüxənməydiqan ixlar üstidə haqarətlik söz kildi wə xundakla əzlirining halakət ixliri bilən toluk əhalak bolidu, □ ■

13 xundakla əz həkkaniysizlikiqə tuxluk jazanging mewisini yeydu. Ular hətta kündüzi oquq-axkara əyx-ixrət kilixnimu ləzzət dəp

□ **2:10 «bularning arisidiki əz ətlirigə əgixip pasik həwəslərgə berilgən, xundakla əhək igitirigə səl əkariqanlarning jazasi tehimu xundak bolidu»** — «həkük igiliri» degənlik xübhisizki, muxu yerdə padixaşalar, waliylar wə həkümətning türlik əməldarlarnı, xundakla Huda bekitkən ata-anılık əhəkəniməni əz iqigə alidu. «muxundak kixilər həli qong, mənmənqilərdur, ular «rohiy uluqlar»qa haqarət kilixtin heq korkmaydiqanlardur» — «rohiy uluqlar» əyni tekistə «rohiy» degən söz yok. Lekin 11-ayətkə əkariqanda qoşum ərxiki (yaman) küqlər, yəni jin-xəytanları kərsətsə kerək. □ **2:11 «hətta ulardin küq-kudrəttə üstün turidiqan pərixtilermu...»** — «ulardin» — bəzilər muxu yerdikli «ular»ni «ərxiki uluqlar»ni kərsitidü, dəp karaydu. Lekin bizningqə «ular» sahta talim bərgüqilərninə əzlirini kərsitidü. Pərixtilər əlwəttə jin-xəytanlardın üstün turidü! «... pərixtilermu Pərwərdigarning aldida bu «uluqlar»ni haqarət bilən ərz kilmaydu» — məsilən, «Yəh.» 9-ayətni kərüng. □ **2:12 «...xundakla əzlirining halakət ixliri bilən toluk əhalak bolidu»** — «əzlirining halakət ixliri» degənning baxka mənisi «ular (yəni «ərxiki uluqlar»)ning halakiti» boluxi mumkin. Grek tilida pəkət «ularning halakiti» deyildi. ■ **2:12** Yər. 12:3; Yəh. 10.

hesablaydu; ular *silergə* nomus wə daq kəltürüp silər bilən bir dastihanda olturup, əz məkkarlıklıridin zoklinidu.

14 Ularning zinahorluk bilən tolqan kezliri gunah sadir kılıxtın üzülməydi; ular tutami yok kixilərni ezikturidi; ular kəlbini aqkezlükkə kendürgən, lənətkə yekin balillardur!

15 Ular toqra yoldin qətnəp, Bosorning oqlı Balaamning yolioqa əgixip kətti. U kixi haram yolda tapqan həkni yahxi kərgüqi idi, □ ■

16 lekin u kılıqan kəbihlikü tüpəylidin tənbihini yedi (zuwansız exək insanning awazi bilən səzləp pəyoqəmbərning əhmiyənə ixini tosti). □ ■

17 Mana muxundak kixilər ķurup kətkən

□ **2:15 «Ular toqra yoldin qətnəp, Bosorning oqlı Balaamning yolioqa əgixip kətti. U kixi haram yolda tapqan həkni yahxi kərgüqi idi»** — «Qəl.» 22-24-bablarda, Balaamning atisi «Beor» dəp atılıdu. «Bosor» uning baxqə ismi bolsa kerək. ■ **2:15 Qəl. 22:7,21; Yəh. 11. □ 2:16 «lekin**

u (Balaam «pəyoqəmbər») kılıqan kəbihlikü tüpəylidin tənbihini yedi (zuwansız exək insanning awazi bilən səzləp pəyoqəmbərning əhmiyənə ixini tosti» — «Beorning oqlı Balaam» toqruluk: Musa pəyoqəmbər Israillarnı Misirdin Huda wədə kılıqan zeminoqa baxlap ketiwatqanda, yol üstidiki padixahlarning ķarxılıqı uqrayıdy. Axu padixahılardın biri Beorning oqlı Balaam degən «pəyoqəmbər»ni izdəp baridu wə əgər u Israillarqa lənət okusa, uningoqa kəp pul bərməkqi bolidu. Huda Balaamning undak ķılıqı yol koymisimu, Balaam bəribir pulni dəp Israillarqa lənət okumakqi bolup yoloqa qıçıdu. Mana bu «Balaam pəyoqəmbərning yoli» deyildidu. Bırak Huda Balaamning exikining aqzi arkılık: «Mana sening exiking Mening awazimni səndin yahxi tonuydu» degəndək, xu yolning kəbihlikini axkarilaydu. «Qəl.» 22-24-bablarnı kərüng. ■ **2:16 Qəl. 22:21.**

bulaklar, borandin həyedilip yürgən tumanlarqa ohxaydu; ularoqa mənggülük zulmətning қapkarangoquluğında jay hazırlap koyulqan.

□ ■

18 Qünki ular yaloqan-yawidak yoqan səzlər bilən mahtinip, adəmning ətlik həwəslirini қozqitip əyx-ixrət ixliri bilən ezitkuluğ yolidə mengiwatqanlardın əzlirini yengila қaqquroqanlarnı azduridu. □

19 Ülar muxu kixilərgə «Silərni ərkinlikkə erixtürimiz» dəp wədə kılıdu, lekin əzlirı əməliyəttə buzukluğning kuldiridur. Qünki adəm nemə təripidin boysundurulqan bolsa, xuning kuli bolidu. ■

20 Qünki əgər ular Rəbbimiz wə Kutkuzoquqımız Əysə Məsihni tonux arkilik bu dunyaning pasiklikliridin kutulup, keyin xularoqa yənə baqlinip, boysundurulqan bolsa, ularning keyinki həli dəsləpkisidinmu bəttər bolidu.

■

□ **2:17 «manə muxundak kixilər կորու կետքən bulaklar, borandin həyedilip yürgən tumanlarqa ohxaydu; ularoqa mənggülük zulmətning қapkarangoquluğında jay hazırlap koyulqan»** — կարօղանդա, ularning ahirki həli 4-ayəttə tiləqə elinə qan pərixtılerningkidin eçir bolidu. ■ **2:17** Yəh. 12.

□ **2:18 «Qünki ular yaloqan-yawidak yoqan səzlər bilən mahtinip, adəmning ətlik həwəslirini қozqitip əyx-ixrət ixliri bilən ezitkuluğ yolidə mengiwatqanlardın əzlirini yengila қaqquroqanlarnı azduridu»** — «adəmning ətlik həwəsliri» — «rimliklaroqa»diki kirix səzimizdiki «ət» toqlurluk məzmunni kərüng. «Ezitkuluğ yolidə mengiwatqanlardın əzlirini yengila қaqquroqanlarnı azduridu» — yaki «ezitkuluğ yolidə mengiwatqanlardın əzlirini aran қaqquroqanlarnı azduridu».

■ **2:19** Yh. 8:34; Rim. 6:16.

■ **2:20** Mat. 12:45; Ibr. 6:4; 10:26.

21 Qünki həkəkaniylik yolini bilip turup, əzигə yətküzülgən mukəddəs əmrdin yüz ərüzəndin kərə, bu yolni əslidinla bilmigini əwzəl bolatti.

22 Muxu ixənqlik hekmetlik səzlər ularda əməlgə axurulidi: —

«It aylinip əz կսուկին յեր» wə yənə «Qoxka yuyunup qikipla կայтидин patkakta eqlinar». □ ■

3

Rəbning կայtip կelixining keqiktürülük səwəbi

1 I səyümlüklirim, hazır silərgə bu yeziwatkinim ikkinqi hetimdur. Hər ikki hetimdə silərnin sap kənglünglarnı oyqitip, xu ixlarnı əslitixkə intildimki. ■

2 mukəddəs pəyətəmbərlər burun eytən səzlərgə wə Rəbbimiz həm Kutkuzoquqimizning rosulliringlar arkılık yətküzgən əmrigə kəngül bələdünglarnı etünimən.

3 Əng muhimi xuni bilixinglar kerəkki, künərning ahirida əzining həwayi-həwəslirininq kəynigə kiridiqan, məshirə kılıdiqan mazakqlar qikip: ■

4 «Kəni, Uning կայtip kelimən degən wədisi?! Ata-bowilirimiz əlümədə uhlap կaloqandan taki hazırlıq qə həmmə ixlər dunya apiridə bolqan

□ **2:22 «It aylinip əz կսուկին յեր»** — birinqi hekmetlik səz «Pənd.» 26:11din elinoqan. Ikkinqisinin mənbəsi naməlum.

■ **2:22 Pənd. 26:11. ■ 3:1 2Pet. 1:13. ■ 3:3 1Tim. 4:1;**

2Tim. 3:1; Yəh. 18.

wakittiki bilən ohxax ھaləttə ketiwatidu» dəp məshirə қılıxidu. ■

5 ھalbuki, ular əng қədimki zamanda Hudanıng səzi bilən asmanlarning yaritiloqanlığını wə xuningdək yərning sudin qıkkan həm suning wasitisi bilən barlıkça kəlgənlikini ətəy untuydu; □ ■

6 xu amillarning wasitiliri bilən xu zamandiki dunya kəlkündin oqerk bolup yokaldi. □ ■

7 Əmma hazırkı asmanlar bilən zemin ohxaxla xu söz bilən ihlassız adəmlər sorakça tartılıp ھalak қılınidioqan axu kündə otta kəydürülüxkə saklinip, ta xu künigiqə ھalidin həwər elinip turidu. □ ■

■ **3:4** Əz. 12:22. □ **3:5** «**ھalbuki, ular əng қədimki zamanda Hudanıng səzi bilən asmanlarning yaritiloqanlığını wə xuningdək yərning sudin qıkkan həm suning wasitisi bilən barlıkça kəlgənlikini ətəy untuydu**» — «ətəy untuydu» degənning baxqa birhil tərjimisi: «əz bəngbaxlığının untuydu».

■ **3:5** Yar. 1:9; Zəb. 24:2. □ **3:6** «**xu amillarning wasitiliri bilən xu zamandiki dunya kəlkündin oqerk bolup yokaldi**» — «...xu amillarning wasitiliri bilən» degən ibarə pəkət suning əzini yaki sular wə Hudanıng səzini təng kərsitudu. Bizningqə sular wə Hudanıng səzini təng kərsitudu; qunki (grek tilida) aldinki jümlidə bu ikki ix əng ahirida tiloja elinoqan, xundakla 7-ayəttə Hudanıng səzining ikkinçi kətim wasitə bolidioqanlığı kərsitilidu. ■ **3:6** Yar. 7:10,21. □ **3:7**

«**Əmma hazırkı asmanlar bilən zemin ohxaxla xu söz bilən ihlassız adəmlər sorakça tartılıp ھalak қılınidioqan axu kündə otta kəydürülüxkə saklinip, ta xu künigiqə ھalidin həwər elinip turidu**» — «ohxaxla xu söz» degən ibarining baxqa hil tərjimisi: «Uning (yəni, Hudanıng) səzi». «Halidin həwər elinip turidu» — pəkət saklanıqla əməs, bəlkı Hudanıng oqəmhorluğının obyekti bolidu. ■ **3:7** Zəb. 102:25-26; Yəx. 51:6; 2Tes. 1:8; Ibr. 1:11; 2Pet. 3:10.

8 Əmdi i səyümlüklirim, xu ix nəziringlardin қағмисунки, Rəbgə nisbətən bir kün ming yıldək wə ming yil bir kündəktur. □ ■

9 Rəb Əz wədisini *orundaxni* (bəzilərning «keqiktürdi» dəp oylioqinidək) keqiktürgini yok, bəlki ھەقکىمning ھالак boluxini halimay, ھەممە insanning towa қılıxiqça kirixini arzulap, silərgə kəngqilik kılıp *wakitni sozmakta*. □ ■

10 Lekin Rəbning künü huddi oqrining kelixidək *kütülmigən wakitta* bolidu. Ü künü asmanlar xiddətlik güldürligən awaz bilən օqayıb bolup, kainatning barlıq қurulmiliri xiddətlik otta erip tүгэйdu; zemin wə uningdiki pütkül nərsilərmə

□ **3:8 «Rəbgə nisbətən bir kün ming yıldək wə ming yil bir kündəktur»** — Rəb wakitning qəklimisigə uqrimaydu, əlwəttə. ■ **3:8 Zəb. 90:4.** □ **3:9 «Rəb Əz wədisini orundaxni (bəzilərning «keqiktürdi» dəp oylioqinidək) keqiktürgini yok, bəlki ھەقکىمning ھالак boluxini halimay, ھەممە insanning towa қılıxiqça kirixini arzulap, silərgə kəngqilik kılıp wakitni sozmakta»** — Rəb կayıtip kəlgəndə yər yüzidikilərgə towa қılıx pursiti қalmaydu, əlwəttə. ■ **3:9 Əz. 18:32; 33:11; Yəx. 30:18; Həb. 2:3; Rim. 2:4; 1Tim. 2:4; 1Pet. 3:20; 2Pet. 3:15.**

keyüp ketidu. □ ■

11 Həmmə nərsə mana xundak erip yokılıdioğan yərdə, silər կandak adəmlərdin boluxunglar kerək? — һayatinglarnı pak-mukəddəsliktə wə ihlasmənliktə ətküzüp,

12 Hudanıng künini təlmürüp kütüp, u künning tezrək kelixi üçün intilixinglar kerək əməsmu? U künning kelixi bilən pütün asmanlar otta yokap tügəydu wə kainatning barlık kurulmiliri xiddətlik otta erip tügəydu. □ ■

13 Lekin biz bolsaq Uning wədisi boyiqə, yengi asman-zeminni intizarlıq bilən kütməktimiz. U

□ **3:10 «lekin rəbning küni huddi oqrining kelixidək kütülmigən wağıtta bolidu»** — «rəbning küni» (Məsihning kelidioğan küni) Təwrattiki kəp yərlərdə «Pərvərdigarning küni» dəp kərsitlidü. «Qoxumqə söz»diki «Hudanıng küni» toqrluluk izahatlırimizni kərung. «Oqrining kelixidək» — demək, kütülmigən wağıtta. **«U küni asmanlar xiddətlik güldürligən awaz bilən əqayib bolup, kainatning barlık kurulmiliri xiddətlik otta erip tügəydu; zemin wə uningdiki pütkül nərsilərmə keyüp ketidu»** — «kainatning barlık kurulmiliri» yaki «barlık asman jisimliri». «Uningdiki pütkül nərsilərmə» deyənning baxşa hil tərjimi: «uningdiki pütkül ixlarmu» yaki «uningdiki barlık kılqan ixlarmu». **«zemin wə uningdiki pütkül nərsilərmə keyüp ketidu»** — bəzi kona kəqürmilərdə «zemin wə üstdikə barlık ixlər yalingaq axkarilinidu» deyildidü. ■ **3:10** Mat. 24:43,44; 1Tes. 5:2; Wəh. 3:3; 16:15. □ **3:12 «Hudanıng künini təlmürüp kütüp, u künning tezrək kelixi üçün intilixinglar kerək əməsmu? U künning kelixi bilən pütün asmanlar otta yokap tügəydu wə kainatning barlık kurulmiliri xiddətlik otta erip tügəydu»** — «Hudanıng küni» deyən ibarə toqrluluk «qoxumqə söz»imizdə azraq tohtılımiz. «Kainatning barlık kurulmiliri» deyənning baxşa hil tərjimi: «barlık asman jisimliri». ■ **3:12** Zəb. 50:3; 2Tes. 1:8.

yər həkkəaniylikning makanidur. □ ■

14 Xuning üçün, əy səyümlüklirim, bu ixlarnı kütüwatqanıkənsilər, xu *tapta* Hudanıng aldida nuksansız wə daqsız, inaklıq-hatırjəmlik iqidə hazır bolup qikixinglar üçün intilinglar.

15 wə Rəbbimizning səwr-takitini nijat dəp bilinglar, dəl səyümlük ķerindiximiz Pawlusmu əzigə ata ķilinoqan danalıq bilən bu ixlar toqıruluk silərgə yazoqan; □ ■

16 barlıq hətliridimu u bu ixlar həkkidə tohtılıdu. Uning hətliridə qüxinix təs bolqan bəzi ixlar bar; bu ixlarnı təlim almıqan wə tutamı yok kixilər mukəddəs yazmilarning baxka kisimlirini burmilioqandək, burmilap qüxəndüridi wə xun-

□ **3:13 «Lekin biz bolsaq Uning wədisi boyiqə, yengi asman-zeminni intizarlıq bilən kütməktimiz. U yər həkkəaniylikning makanidur»** — «u yər» həm yengi asman wə yengi zeminnimu kərsitudu. ■ **3:13** Yəx. 65:17; 66:22; Wəh. 21:1. □ **3:15 «Rəbbimizning səwr-takiti»** — yaki «Rəbbimizning kəngqilik ķelixi». **«wə Rəbbimizning səwr-takitini nijat dəp bilinglar»** — bu intayın ihmam jümlə bolup, bəlkim: «Hudanıng səwr-takiti tehimu kəp adəmlərgə gunahıdin կutkuзulux pursiti yaritip bərməktə, dəp bilinglar» degəndək mənidə boluxi mümkün. Yənə mümkünliki barkı, «nijat» muxu yerdə «bu dunyanıng saklinip ķelixi» degən mənidə ixlitlgən boluxi mümkün; nemila bolmisun ayətning asasiy mənisi ohxax; biz pəkət bu dunyada bolsakla, bugün towa ķilip gunahlırimizdin կutluх yoli oquq turidu, dəp biliximiz lazıim. **«dəl səyümlük ķerindiximiz Pawlusmu əzigə ata ķilinoqan danalıq bilən bu ixlar toqıruluk silərgə yazoqan»** — «ķerindiximiz Pawlusmu... silərgə yazoqan» — Pawlusning kəp hizmiti «yat əllər», yəni Yəhudiyy əməslər arisida bolqaqça, Petrusning bu hetimu bəlkim Yəhudiyy bolmioqan etikadqilaroqa yeziloqan bolsa kerək. ■ **3:15** Rim. 2:4.

ing bilən əz bexioqa һalakət elip kelidu. ■

17 Xuning bilən, i səyümlüklirim, mən eytən bu ixlarni aldin'ala bilgənikənsilər, bu əhlaksızlarning səpsətliri bilən azdurulup, mustəhkəm turuxunglarnı yokitip կoyuxtın һoxyar bolunglar. □

18 Əksiqə, Hudanıng mehîr-xəpkitidə həm Rəbbimiz wə Kutkuzoqımız Əysa Məsihgə bolqan bilixtə dawamlik əsünglar.

Uningoqa həm hazır həm axu əbəd künigiqə barlıq xan-xərəp mənsup bolqay! Amin! □

■ **3:16** Rim. 8:19; 1Kor. 15:24; 1Tes. 4:15. □ **3:17**

«Xuning bilən, i səyümlüklirim, mən eytən bu ixlarni aldin'ala bilgənikənsilər...» — «mən eytən bu ixlər» bəlkim rosul Petrusning yüksəridə sahta təlim bərgüqilər toqruluk agahlaşdırırıxlını kərsitudu. **«bu əhlaksızlarning səpsətliri bilən azdurulup, mustəhkəm turuxunglarnı yokitip կoyuxtın һoxyar bolunglar»** — «bu əhlaksızlar» grek tili nushisida 2:7dimu ohxax söz ixlilikidu; demək, «bu əhlaksızlar» dəl sahta təlim bərgüqilərni kərsitudu. □ **3:18**

«Əksiqə, Hudanıng mehîr-xəpkitidə həm Rəbbimiz wə Kutkuzoqımız Əysa Məsihgə bolqan bilixtə dawamlik əsünglar» — «əsünglar» bolsa rohiy həyatda, iman-etikad jəhəttə bolidu. Muxu rohiy əskən adəm Hudanıng mehîr-xəpkiti wə Rəb Əysa Məsihni qongkur tonuxka kəprək nesip bolidu. Demək, «Hudanıng mehîr-xəpkiti wə Rəb Əysa Məsihni qongkur tonux» həm rohiy əsüxning wasitisi həm nətijisidur. Baxka birhil tərjimisi «Rəbbimiz wə Kutkuzoqımız Əysa Məsihning mehîr-xəpkitidə həm Uningoqa bolqan tonuxta dawamlik əsünglar».

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 18 Apr 2025 from source files dated 31 Aug 2023

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5